

Abşeron Rayon Mədəniyyət Şöbəsinin uğurları



Abşeron rayonunda aparılan abadlıq-quruculuq işləri rayonun mədəni-maərif müəssisələrinin də fəaliyyətinə stimul vermiş, Rayon Mədəniyyət evi, kənd mədəniyyət müəssisələri, musiqi və incəsənət məktəbləri, muzeylər, mədəniyyət və incəsənət parkları, kitabxanalar tədricən yenidən qurulmuş və müasir tələblərə cavab verən səviyyəyə gətirilmişdir.

Qeyd etmək lazımdır ki, rayon mədəniyyət və turizm şöbəsi əhalinin asudə vaxtını düzgün təşkili, mədəniyyət və incəsənət parklarının işini daha da genişləndirmək istiqamətində müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirir. **Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdürü İlham Manafov** -la söhbətimizdə bildirdi ki, şöbədə tədbirlər planı tutulmuş plana əsasən şöbenin işçiləri yerlərə təhkim olunur

və görülmüş işlər şöbenin yığıncaqlarında müzakirə edilir. Bu tədbirlər rayonda mədəni-maərif işinin yüksəlməsinə böyük təsir göstərir.

İlham Manafov onu da qeyd etdi ki, rayonda təşkil olunmuş "AAAF-park" mədəniyyət və istirahət parkı nəinki Abşeron rayonunun, eyni zamanda Bakı sakinlərinin, ələlxüsus uşaqların asudə vaxtı mərkəzinə çevrilmişdir. Şöbənin tabeliyində olan mədəniyyət və istirahət parkında keçirilən mədəni-kütləvi tədbirlər də əhalinin zövqünü oxşamışdır. Məsələn, Ə.Vahidin 120, dramaturq C.Cabbarlıının 115, əməkdar artist F.Xudaverdiyevin 75, S.Hacıbəyovun 95, S.Ələsgərovun 90 və Ş.Axundovanın 90 illik yubiley tədbirləri bu qəbile-dəndir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə M.Ə.Rəsulzadənin 130, yaçıçı-dramaturq İ.Əfəndiyevin 100, N.Xəzrinin 90 və baş-qalarının ədəbi-bədii gecələr, "dəyirmi masa"lar və sair mədəni-kütləvi tədbirlər yüksək səviyyədə təşkil edilmişdir. Şöbənin 20 yanvar Milli Hüzn Günü, Xocalı faciələri, 31 mart Azərbaycanın soyqırımı günü ilə əlaqədar Tərix-diyarşunaslıq muzeylərində tədbirlər, fotosərgilər, kitabxanalarda oxucu konfransları, kitab sərgiləri, müəllif görüşləri keçirilmişdir. Klub müəssisələrində nəinki rayonun özfəaliyyət kollektivlərinin, eyni zamanda respublikamızın adlı-sənli incəsənət xadimlərinin konsertləri təşkil olunur. Mədəniyyət işçilərinin təşkil et-

diyi gəzintilər də rayon əhalisinin zövqünü oxşayır. İncəsənət məktəblərinin rəssamlıq şöbəsinin şagirdlərinin, musiqi məktəblərinin təşkil etdiyi hesabat konsertləri, Milli Dənizkənarı parkda keçirilən tədbirdə rayondan göndərilmiş əl işləri maraqla qarşılanmışdır.

Yubiley tədbirləri də əhalinin zövqünü oxşamışdır. Məsələn, Ə.Vahidin 120, dramaturq C.Cabbarlıının 115, əməkdar artist F.Xudaverdiyevin 75, S.Hacıbəyovun 95, S.Ələsgərovun 90 və Ş.Axundovanın 90 illik yubiley tədbirləri bu qəbile-dəndir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə M.Ə.Rəsulzadənin 130, yaçıçı-dramaturq İ.Əfəndiyevin 100, N.Xəzrinin 90 və baş-qalarının ədəbi-bədii gecələr, "dəyirmi masa"lar və sair mədəni-kütləvi tədbirlər yüksək səviyyədə təşkil edilmişdir.

Keçən il Xirdalanda Heydər Əliyev mərkəzinin, uşaq musiqi məktəbinin yeni tikilmiş binaları və Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı əsaslı təmir edilmişdir. Bundan başqa, Rayon Mərkəzi Kitabxanasının yeni binasının tikintisi bəzi qəsəbə və kəndlərdə yeni mədəniyyət ocaqlarının da tikilməsi nəzərdə tutulmuşdur.

"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqə-

dar rayon idman idarəsi və təhsil şöbəsi ilə birlikdə müxtəlif tədbirlər, o cümlədən Gənclər Günü ilə əlaqədar "Müasir gənclik və zaman" adlı ədəbi-bədii gecə, "Gənclər gələcəyimizdir" adlı mahnı, şeir, rəsm müsabiqələri təşkil edilmişdir.

İlham Manafov söhbət əsnasında onu da bildirdi ki, rayonda gənclər və uşaqların səhiyyə, hüquq-mühafizə işçiləri ilə de tez-tez görüşləri təşkil olunur ki, bu da öz bəhrəsini verir.

Rayonun bədii özfəaliyyət kollektivləri rayon və respublika tədbirlərində daim yaxından iştirak edirlər. Onu da qeyd etməliyik ik, rayonun musiqi Kollektivləri tez-tez xarici ölkələrdə də səfərdə olmuşdur. Məsələn, Xirdalan şəhər musiqi məktəbinin Türkiye Respublikası, Volqoqrad və Tibilisidəki çıxışı bu qəbilədəndir. Rayon üzrə bir çox bədii özfəaliyyət kollektivləri yaradılmışdır. "Xalq teatr", "Xəzər" Xalq çalğı alətləri ansamblı, "Abşeron" rəqs qrupu, "Abşeron" meyxanaçılar, "Çəşmə" folklor, "Günəş" uşaq teatrı, idman sağlamlıq dərnəkləri və pulu kurslar, maraqlı klubları buna misal ola bilər.

Fərəhli haldır ki, özfəaliyyət kollektivlərinin çıxışları bir çox televiziya programlarında, qəzet və jurnallarda işıqlandırılmışdır.

Zabit CAVADOV,
"Respublika".